

مەلەكەن مەسىھىتىن

قىسى اوون اىكىي قېڭىك .

ЦЪНА 12 к.

No:2



Abunə qiyməti Tiflisdə və ətraf üçün
aprelin əvvəlindən yanvarın birinədək yə'ni:

9 aylığı (39 nüsxə) - 4 manat

Altı aylığı (26 nüsxə) - 3 manat

Üç aylığı (13 nüsxə) - 1 manat 60 qəpik

Nüsxəsi 12 qəpik

Məcmuənin adresi: Tiflis, Voronovski
küçədə, nömrə 47.

"Molla Nəsrəddin" idarəsi.

Тифлис, Воронцовская улица № 47

Редакция журнала

«МОЛЛА НАСРЕДДИН»

İdarəyə çap olunmaq üçün göndərilən
məktub və məqalələri geri göndərmək müm-
kündür, əgər sahibləri marka göndərib xahiş
eləsələr.

2 rəbiül-əvvəl 1324

Hər həftə nəşr olunur

14 aprel 1906

MOLLA NƏSRƏDDİNİN

TELEQRAMLARI

Dövlət dumasına baykot (kənar olmaq).

Varşava - aprel 13. Polyaklar dövlət dumasi-
nı "baykot" edib intixaba qarışmırlar.

Tiflis - aprel 4. Ermənilərin "Daşnaksütyun"
firqəsi Rusiya idarəsinin hazırladı-
narazı olub və rus padşahının fevralın iyirmi-
sində sadir olan manifestini nəzərə alıb dövlət
dumasını baykot etmələrini qəzetlərdə e'lan
etdilər.

Petrovsk - aprel 3. Buranın müsəlmanları
dövlət dumاسını "baykot" edirlər və küçələrdə
seçki siyahılarına baxıb və heç bir müsəlman
adi görməyib öz-özlərinə deyirlər: "Ədə, bu
xaric millətlər gör nə zalimdirilər: bunlar hara-
dan biliblər ki, Petrovskdə heç bir müsəlman
yoxdur?"

Quba - mart 27. Quba mahalında bir neçə
müsləman hökumətin idarəsindən və ələlxüsüs
hürriyətin yoxluğundan gileyli olub tūfəngi
götürüb çıxıblar poçt yoluna və yolu kəsib hö-
kumətin acığını yol ilə keçən aciz, avara yəhu-
di və müsləmanlardan çıxardırlar və hər bir
rast gələnə deyirlər: "Dədəm mənə kor deyib,
gəlib gedəni vur deyib".

Tiflis - aprel 2. Müsəlmanlar dövlət duması-
nı "baykot" edib polyaklar kimi intixaba yavuq
düşmürələr və seçki siyahılarını divarlardan ci-
rılıb deyirlər: Bu axmaqlar xalqın divarlarını nə
səbəbə murdar yapışqan ilə murdarlayırlar?

Irəvan - aprel 8. Danabaş, Itqapan və Qur-
bağlı mahalının müsləmanları fevralın iyirmi-
sində e'lan olunan manifesti xoşlamayıb dövlət
dumasına qarışmaq istəmirlər.

Gəncə - aprel 2. Bir dəstə qaçaq dövlət du-
masını "baykot" edib, gedib bir meşədə gizlə-
niblər. Orada pristav Məhəmmədbəyov ilə dəxi-
bir neçə özgə qulluqçuları öldürüb, yaralayıb,
dumanın acığını bunlardan çıxardıblar. Söylə-
yirlər ki, həmin qaçaqlar sozialist və hürriyət
tərəfdarıdırılar.

Ordubad - aprel 3. Burada bir müsəlman
vaqiə görüb. Bu vaqiəni bir müsəlman belə
tə'bir edib ki, müsəlmanların məsləhəti dövlət
dumasını "baykot" etməkdir. Məhz budur sə-
bəb ki, çox yerdə müsəlmanlar intixab siyahı-
larını divarlarda görəndə bir-birinə deyirlər:
"Ədə, buy!... Bu kağızları niyə buraya yapışdırıb-
lar?"

TİFLİS XƏBƏRLƏRİ

Aprel ayının onunda yaranal Sumbatov şə-
hərin duma idarəsinə bir belə ərizə verib: Sə-
nə 1860 miladiyyədə Rusiya hökumətinin
Tiflisdə əyləşən mə'murları müsəlmanlara mə-
həbbət və iltifat nəzərilə baxıb qərar qoydular
ki, Tiflisin cəmi fahisəxanaları müsəlman mə-
həlləsinə köçsünlər və bu qırx beş ilin müddə-
tində nə qədər ki, Tiflis müsəlmanları elm,
maarif, ticarət və mədəniyyət babından tərəq-
qi tapıblar - bunların hamısına səbəb əvvəl
mənəm ki, evlərimi belə iş üçün icarəyə vermi-
şəm və ikinci haman qızlardı ki, mənim evimdə
mənim əziz qonaqlarım idilər.

Hərçənd bu qırx beş ilin fasiləsində Tiflis
müsləmanları min doqquz yüz doxsan ərizə ve-
riblər ki, hökumət bu qızları müsəlman məhəllə-
ləsindən köçürtsün, amma hökumət məhz
müsləmanları səmimi-qəlbdən istəməklik sə-
bəbindən bu ərizələri doldurub işkaplara ki,
allah-taala özü xəlq etdiyi sıçanlar ac qalma-
sınlar. Cənki xəllaqül-aləm cəmi yaratmışlarına
bir ruzi borcludur. Noyabr ayının iyirmi üçündə
erməni-müsləman davası düşən kimi mənim
əziz qonaqlarım dağıldı hərəsi bir yana. Mənim
onlara yazığım gəlmir. Mənim yazığım müsəl-
manlara gəlir. Çox sözlərim var, ancaq hamısı-
ni bu ərizədə yazmağı rəva görmürəm. Əgər
mən biləni duma idarəsi ya ərizə verən müsəl-
manlar bilələr, görərlər ki, o gözəl qonaqları-
nın bu məhəllədən köçməkləri bir para
müsləmanlar üçün nə mərtəbədə bədbəxtlik-
dir.

Bu ərizəni duma idarəsinə pişnahad edib artıq-artıq təvəqqə edirəm ki, məhz müsəlmanların məsləhətini nəzərdə tutub fahisəxanları mənim evlərimə köçürdəsiniz. Ərizəyə qol qoyub: Yaranal D.A.Sumbatov, qeyri-Sumbatov knyazlar və müsəlman cənablarının dan bir neçə nəfər.

BİZİM «OBRAZOVANNI»LAR

Mənim bir rəfiqim var, özü də müsəlmandır. Amma məni görəndə rus dilindən savayı özgə dildə danışmaz. Məsələn, söhbətimiz bu cür olur: mən onu görəndə deyirəm: hardan gəlirsən? O mənə belə cavab verir: "Ya xadil na poçtu". Deyirəm: dünən niyə bizə gəlmədin? Cavab verir: "K nam prişli qostı". Deyirəm: Yaxşı, qonaqlar gedəndən sonra gəleydin? Cavab verir: "Net, uje bilo pozdno". Deyirəm: Söz verirsən ki, sabah gələsən bir az söhbət edək? Cavab verir: "Pastarayus, no slova ne dayu". Deyirəm: xudahafiz. Cavab verir: "Do svidaniya".

Amma dostumun bir şeydən xəbəri yoxdur: xəbəri yoxdur ki, mən də rusca bir az danışa bilirəm.

Axırı bir gün dostumdan soruşdum: mən ölüm, mənə sözün doğrusunu de görüm, sən ki otuz səkkiz il müsəlman içində tərbiyə təpəsan, xəta olmadı ki, bir az rusca oxudun. Nə səbəbə sən mən ilə heç müsəlmanca danışmaq istəmirsin? Yoldaşım mənə rus dilində belə cavab verdi: "İsluşay, kak-to istidno koqda abrazovanni çelovek po-tatarski qovorit" (yə'ni abrazovannının müsəlmanca danışmağı eyibdir). Çox sağ ol, rəfiqim, mən bunu bilmirdim...

Deyirlər ki, haman mənim rəfiqim rus işkolunda oxuyan vaxt bir gün anasına deyib: Ana! Pojalusta mənə bir şey "isvarit" elə (yə'ni bisir). Anası cavab verib: Bala, nə dedin? Rəfiqim cavab verib: "Ox, ox, siz heç bir zad qanmırıınız, mən deyirəm bir zad bisir". Bala, nə bisirim?

- Çort eeqo iznaet. Yadımdan çıxb. Yumru olur, əti döyüb salırlar çölməyə ya qazana. Bir cür adı var.

- Bala, küftə deyirsən?
- Hə... hə... qoftə, qoftə.

ÇERİVANSKİ İLƏ YOLDAŞININ SÖHBƏTİ

- Yenə nə dərin fikrə gedibsiz? Görünür təzə və xeyirli bir zakon yolu daha tapmaq istəyirsiniz.

Çerivanski - Bəli, müsəlmanların adam və abrazovanni olmaları üçün bir neçə yaxşı üsul tapmışam. Məsələn: biri budur ki, birdən zi-yadə övrət alan müsəlmanın ixtiyarları əlindən alınsın.

- Çox əcəb, çox əcəb! O vəhşi müsəlmanların bədəvi adətlərini qaldırıb, onların yerinə bizim gözəl və mədəni rus adətlərimiz öyrədilməzsə, bunlar heç vaxt adam olmayıacaqlardır.

Cerivanski - Elədir, elədir! Mən və mənim yoldaşlarım da zatən bu cür fikir edirik.

- Amma...

- Amması nə olacaq?

Cerivanski - Mən elə bilirdim ki, müsəlmanlar üçün hazırladığım "layihə" köhnə hökmərimiz kimi, səssiz, e'tirazsız qəbul olunur.

- O nə söz, kimdir qəbul etməyən? Şükür allaha, indi hökumət vəzirlərinin çoxu siz fikirdə, siz kamaldakı cənablardır.

Cerivanski - Uf..... Acığimdən başım partlayır! Nə günlərə qaldıq ki, bu əzəmətli, bu dünyani yaxıb yixan idareyi-hökumətimizə alçaq camaat dəxi qarışmaq istəyir! Ah! Köhnə günlər nə xoşbəxt günlər idi ki, hər işi, hər qanunu istədiyimiz kimi yazar, pozardıq. Qələm, hökm əlimizdə, nə cür kefimiz istəyirsə, elə edərdik. Kimin həddi vardı ki, bizim hökmərimizə, zakonlarımıza narazılıq cür'ətini edə idi?

- A canım, indi nə olub, neçün ürəyinizi bələ sıxırsız?

Cerivanski - Deyirəm ki, mənim "layihə"min hikmətinə bə'zi müsəlmanların ağlı erməyib dumada narazılıq göstərmək asılıyinə indidən hazırlanırlar.


- Çox təəccüb edirəm ki, sizin kimi böyükler də elə uşaq sözlərinə, alçaq camaat xahişlərinə qulaq verəcək kiçikliyə tənəzzül edirsiz! Igidiyyinizi itirirsiz.

Cerivanski - Xeyr, biləks igidiyyimi artırmaq istəyirəm. Amma mənim və yoldaşlarımın tədbiri qorxuram baş tutmayacaq. Dumaya seçilənlərin çoxu bizim xahişimizin tərsinə "hürriyyatpərvərlər" olacaq. Bu halda qorxuram ki, camaat tərəfini tutan səfəh professorlar, dəli advoqatlar, xain müəllimlər dumada müsəlmanların təvəqqələrinə səs verələr. Qorxuram müsəlman məsələsi dumada baxılarsa, müsəlmanlar udalar.

- Mən də elə bildim ki, qorxunuz polyaklardan, gürcülərdən, ermənilərdəndir. Biz ruslar müsəlmanların çox qışqırıqlarını, çox hay-küylərini eşidirik. Amma heç birinin dalı gəlmir. Ispicə kimi tez alovlanıb tez də sönürlər. Bir də, harda müsəlmanlarda elə qeyrətli, həmiyyətli vəkillər ki, "müqəddəs"lərə boyun əyməkdən qurtulub millət xeyrinə çalışalar. Müsəlmanlardan tərəf arxayın olunuz ki, dumaya lal gəlib kor gedəcəklər.

Cerivanski - Mən də zatən müsəlmanlardan qorxmuram. Müsəlmanlara kömək edəcək səfəh ruslardan, polyaklardan qorxuram.

- Siz lap arxayın olunuz! Yoldaşlarınız cənab Vitte, Durnovo və qeyrə hökumət igidləri elə tədbir tökməyiblər ki, dumada bir iş görülsün; dumada söylənəcək sözlər, tədbirlər bir qəpiyə dəysin, allah qoysa "Dövlət şurası", yə'ni millət şurasının ağası sağ və qüvvətli olduqca dövlət duması ağzını qurbağalar kimi acıb yummaqdan savayı bir iş görə bilməyəcəkdir. Sağ olsun xuliqanlarımız!..



О.ШАЛ

— Bəli, bu gün gəlib deyirson; Hacı, qəzet al oxu. Sabah da inşallah gəlib deyəcəksən: Hacı, dur get urus ol.





Mədəniyyət



— Yo'ni, ay axmaqlar, bu daşları
bir-birinin yanına düzümcün mənası ne?
Ax, gözəl vətən!

HAMAMA

- Hara gedirsən, Məşədi Məhəmmədnəcəf?
- Hamama.
- Yanınca gedən uşaq kimdir?
- Rəhmətlik Həsən əminin oğludur. Allah bağışlasın, çox fərəsətli uşaqdır. Aparıram hamama canı təmizlənsin.

- Qulaməli, ustan hara gedib?
- Hamama.
- Bə səni nə əcəb aparmayıb?
- Bu gün Qurbanın növbətidir.

- Kərbəlayı Novruzəli! Mallara baxmaq istəyirsən, dur gedək bax, yoxsa satacağam, müştərisi var.

 - Gedirəm hamama, indi baxa bilmərəm.
 - Məgər dünən getməmişdin hamama?
 - Əhmədin canı çırklənib. Gərək hamama aparam təmizlənsin.

Maşallah, müşallah, qardaş oğlu, əcəb oğlan olmusan! Gələsən mənə şeyird olasan. Sənə qırmızı arxalıq alaram geyəsən. Fındıq-kişmiş alıb dolduraram ciblərinə yeyəsən.

 - Bəlkə anam qoymadı?
 - Get anana de, razı olmasa, sənə məvacib də kəsərəm ki, aparıb verəsən anana.
 - Qoy gedim anama deyim.
 - Tez get, di xəbər gətir. İki gündən bir səni hamama da apararam ki, təmiz olasan.
 - Qoy gedim anama deyim.
 - Get tez xəbər gətir.

Bu gün niyə dükanların çoxu bağlıdır? Kərbəlayı Oruc gedib hamama, Məşədi İskəndər gedib hamama, usta Əli, usta Sadıq, usta Həsən gedib hamama. Məşədi Nəbi, Məşədi İsfendiyar, Məşədi Ümmətəli, Məşədi Heydərəli gedib hamama. Kərbəlayı Qasım, Hacı Məhəmmədəli, Hacı Ələsgər, Hacı Möhsün, Hacı Haqverdi, Hacı Qara, Hacı Namaz, Hacı Xalıq-verdi gedib hamama.

Mozalan

ATALAR SÖZÜ

Bala baldan şirindir, qoyma oxuyub gözlərinin işığı getsin. İki əldə bir qarpız tutmaq olmaz.

Borclu borclunun sağlığını istər: dəxi borcaldın, vermə. Pulu az olanın qüssəsi də az olar. Çox pullu olmağa çalışma.

Pişıyin əli ətə çatmir, deyir haramdır.

Tapan tapanın olsa, gündə bir milyon bit təparam.

Tamarzıdan deyə-deyə al dadamala ver.

Toxun acdan gərək xəbəri olmasın.

Tısbaga qınından çıxsa, "abrazovanni" olar.

Çox bilirsən az danış, az bilirsən çox danış.

Çox yaşayan çox bilməz, çox yatan çox bilər.

Halalzadə qarışdırar, haramzadə barışdırar.

Halva könlün istəsə, dua elə qonşun ölsün.

Haqq söz danışma, haqq söz acı olar.

Biti olmayanın bərəkəti də olmaz.

Haram mal halaldır.

Plov olmasa, xalqın ağızını bağlamaq olmaz.

Dərə xəlvət, tülkülərimiz bəy.

Düşmən səni daş ilə, sən düşməni bozbaş ilə.

Sakit olan səlamət olar.

Qoyuna rəhm eləmə, qurda zülm olar.

Borcunu verən axmaqdır.

MOLLA NƏSRƏDDİNİN CAVABI

Ağdaşda Kərbəlayı Nəcəfqulu Kərbəlayı Cəfər oğluna.

Ey dostum Kərbəlayı Nəcəfqulu! Sən yazırsan ki, mən naxoşam. Yazırsan ki, durduğum yerdə, küçə ilə getdiyim yerdə elə bərk yuxum gəlir ki, az qalıram yixılam. Yazırsan ki, iştaham azalıb. Belə ki, sübh vaxtı bozbaş yeyəndə axşam əzəni deyiləndə kabab yeyirəm. Sübh vaxtı

kabab yeyəndə axşam bozbaş yeyirəm. Yazırsan ki, istəyirəm bir işə əl vuram, birdən məni gərnəşmə tutur. Elə ləzzət ilə gərnəşirəm ki, az qalıram yixılam yerə. Yazırsan ki, heç bir iş görməyə həvəsim yoxdur və bir işi başlayanda ya hamam yadına düşür, ya evimizdə yorğandöşək. Yazırsan ki, hamama girən kimi məni elə bir yuxu tutur ki, soyunmağa macal olmur. Və bunu da yazırsan ki, uşaqlıqdan bu mərəzə məndə peyda olub və bunu da yazırsan ki, mənim yoldaşlarım və dostlarım və qonşularım hamısı bu naxoşluğa mübtəla olublar. Yazırsan ki, bu naxoşluq misri naxoşluq kimi bir şeydir və ilax.

Dərdini yazüb deyirsən ki, şəhərinizin həkimlərinin heç biri sənə bir çarə edə bilmədlər. Yazırsan Məhəmmədqasıım kimi həziq təbib səni bu mərəzdən xilas eləyə bilmədi və yazırsan ki, mən Tiflis həkimlərinə əhvalatını söyləyim və bilim görək sənə bir çarə edə bilərlərmi ki, Tiflisə gəlib burada özünü müalicə etdirəsən.

Ey mənim dostum, gərək sən heç şübhə etməyəsən ki, mən sənin tək vücudları görməyə müştəqam. Bunu da sənə deyirəm ki, sənin Tiflisə təşrif gətirməyin ona səbəb ola bilərdi ki, nökərinə bir yadigar qoyub gedəydim. Cünki məcmuəmizin nəqqası səni görən kimi gözəl surətini məcmuəmizə salıb sənin ismü rəsmiñ bağı və yer üzündə məşhur olmağına ciddiyyət edərdi. Amma səd əfsus ki, sənin dərdinin çarəsi buraya gəlməkdə deyil. Buranın kamil təbibləri müttəfiqən sənə vacib görürlər fürsəti foltə verməyib gedəsən İrəvana və ya Naxçıvana və haman səfali şəhərlərin hamamlarının gözəl sularında çıməsən. Əgər həmin müalicə tezlikdə bir fayda verməsə, əlbəttə, gərək tə'xir etməyib Təbriz səfəri edəsən və haman şəhərin hamamlarına müşərrəf olub çoxluca çımib, anadan doğma kimi saf və səlamət olub, qayıdır gələsən vətəninə. Dəxi bundan artıq ərz etməyə qabil bir sözüm yoxdur.

Səni qəlbdən istəyən Molla Nəsrəddin.

DƏLLƏK

Keçən nömrədən mabə'd

Sadiq kişi dükanın qabağında durub salam verdi. Usta Hüseyin Sadiq kişini görçək onu müştəri hesab etdi və qoltuq cibindən aynanı çıxardıb tutdu Sadiq kişinin qabağına. Sadiq kişi aynanı alıb və gözlərini yumub bir salavat zikr etdi və aynanı əvvəl sağ çıynının, sonra sol çıynının qabağına aparıb tutdu üzünün müqabılində və gözlərini açıb sol əlilə başladı qırımı saqqalını tumarlamağa və bir dəfə də salavat çövürüb aynanı qaytarı usta Hüseyinə və dedi: Ay usta Hüseyin, bizim Məhəmmədvə-

linin burnu qanıyb, nə əlac edirik qan kəsil-mək bilmir. Arvad məni yalvara-yalvara sənin yanına göndərib, bəlkə sən bir çarə tapasan.

Usta Hüseyin Sadıq kişidən aynanı alıb əvvəl ona təklik etdi ki, girsin dükana və otursun səkinin üstündə. Sadıq kişi dükana girib oturandan sonra usta Hüseyin onun yavuğuna yeriyb sağ əlini uzatdı və Sadıq kişinin börkünü götürüb qovzadı yuxarı. Sadıq kişi altdan yuxarı baxırdı usta Hüseyinin üzünə. Usta başını buluya-buluya dedi: Ax, ax, vay, vay, yazığım gəlir gününə, ay Sadıq kişi. Bilmirəm sənin axırın nə günə qalacaq! A kişi, ya adını erməni qoy, xalq bilsin ki, sən müsəlman deyilsən. Yoxsa əgər müsəlman olmaq istəyirsən, qardaş, bu müsəlmanlıq deyil ki, sən eləyirsən. Kişi, utanmırısan başuvun tükünü bu qədər uzadıb qırxdırmırsan? Hələ xəcalət çəkməyib deyirsən ki, Məhəmmədvəlinin burnunun qanı kəsilmir? O allahın qəzəbidir ki, səni tutub. Yoxsa harda görsənən şeydir ki, burunun qanı kəsilməyə. Sənintək müsəlmanlar bundan da artıq bələya giriftar olacaqlar.

Bu sözleri deyə-deyə usta Hüseyin balaca mis qaba soyuq su töküb Sadıq kişisinin başını hər iki əlləri ilə ovurdu ki, tükləri yumşalsın. Sadıq kişi dinməz-söyləməz oturub başını əymışdı aşağı. Usta Hüseyin əllərini ətəklərinə silib götürdü ülgücü və başladı daşın üstə çəkib itilətməyə və sonra bir neçə dəfə də qayışa çəkib Sadıq kişisinin başını qırxmağa məşğul oldu və Sadıq kişiyə belə moizə elədi: Sadıq əmi! Müsəlmanlığın şərtləri çox ağırdır. Az bir adam bu şərtlərin hamisini əmələ gətirə bilir. Məsələn, başı tüklü saxlamaq heç bilirsən ki, necə böyük günahların biridir? Əvvəla budur ki, başını vaxtından vaxtına qırxdırmayanın evində heç bir xeyir-bərəkət olmaz.

İkinci budur ki, insana növbənöv bədbəxtliklər üz verər. Mən nəyə deyirsən and içim ki, oğluvun qanının kəsilməməyi məhz tənbehdir ki, xudavəndi-aləm bu günahların qabağında sənə göndərib. Məndən sənə vəsiyyət! Bir də belə bir qələtlər eləmə, yazıqsan, fağırsan. Yoxsa bir özgə cür bədbəxtlik üz verər, dəxi sonra peşimanlıq bir yerə çatmaz.

Usta Hüseyin Sadıq kişisinin başını qırxbıqtardı. Sadıq kişi börkünü qoydu başına, iki qəpik çıxardıb, uzatdı usta Hüseyinə və dedi: usta, allah atana rəhmət eləsin. Və usta Hüseyin pulu alıb cavab verdi: Allah sənin də atana rəhmət eləsin. Sadıq kişi üz qoydu evinə getməyə. Həyətə girib Sadıq kişi gördü ki, oğlunun qanı çoxdan kəsilib: Məhəmmədvəli bir uzun ağacdən at qayırib minmişdi, həyəti o tərəfə çapırkı, bu tərəfə çapırkı və hərdən-bir at kimi kişnəyirdi.

Lağlağı .

**Müdir və baş mühərrir:
CƏLİL MƏMMƏDQULUZADƏ.**

لرستان
گردانی

